

## Adımız, soyadımız və mənəvi həyatımız

İnsan cəmiyyətində baş verən inqilabi hadisələr, ictimai formasiya əvəzlenməsi istər cəmiyyətin həyat normalarında, istər insanların psixologiyasında, dünyagörüşündə, davranışında, münasibətlərində, hətta estetik meyarlarında yenilik yarada bilər, hətta dilin özündə də şəraiti ifadə edən yeni terminlər ola bilər. Lakin bütövlükdə dildə çevriliş yarana bilməz. Dil heç vaxt bazis üzərində üstqurum olmayıb. Vaxtilə qeyri-adi, fenomenal təfəkkürə malik olan İ.V.Stalinin akademik Marrin dil haqqında yanlış mülahizələrini haqlı olaraq tənqid edəndə də dilin məhz bu təkzibədilməz faktına istinad edirdi ki, dili xalq yaradıb və dil yalnız bu xalq ölüm gedəndən sonra aradan çıxa bilər. Arada-bədərə çox eşidirdim ki, bu məsələdə guya Stalinə ona görə etiraz edə bilmirdilər ki, ondan qorxurdular. İndi Stalin və onun zəhmi, qorxusu da yoxdur. Görəsən indi belə dilçilər azad, niyə sərbəst şəkildə deyə bilmirlər ki, Stalin düz demirdi?

Əlbəttə, cəmiyyətdə müəyyən siyasi, inqilabi dəyişiklik olanda dildə bununla əlaqədar leksikaya, lügət fonduna yeni söz, termin və ifadələr keçə bilər. Amma bu dəyişdirmə statusunu bütünlükdə aradan götürmək qətiyyən mümkün deyil. Sovet dövrünün ilk illərində bizdə de yeni cəmiyyətlə bağlı yeni sözlərin leksik dövriyyəyə keçməsi təbii idi. Amma dilə yenilik naminə qəribə, gülünc ifadələr də gətirilməsi əcaib paradoks yaradırdı.

Bir qədər yaşlı adamların yaxşı yadindadır ki, bir vaxt Çində «mədəni inqilab» deyilən bir hərəkat başlamışdı. Bu hərəkatın iştirakçıları qədim irsinə, bir çox xalq adət və ənənələrinə, hətta xalq sözlerini konservativ adlandırmış ve bütün bunlara nihilist münasibət bəsləyirdilər. Bu zaman xunbeybinlər adlanan xüsusi gənclər daha radikal hücumu keçib, xalqın əsrər boyu yaratdığı nailiyyətləri «söküb-dağıtmaq» istəyir, hətta xalqın leksikasında möhkəm yer tutmuş söz və ifadələri gözən salmaq istəyirdilər». Qeyd etdiyim kimi, Sovet hakimiyyətinin ilk dövrlərində bizdə də belə bir zərərli təmayül yaranmışdı, gözəl şairimiz Mikel Müşfiqin «Oxu, tar!» şeiri də bu hərəkata qarşı yazılmışdır. O zaman V.Lenin «Biz hansı ırsdən imtiyaz etməliyik?» məqaləsində bu ifrat nihilist mövqeyi koskin tənqid etmişdi.

Bu məqalədən çox aydın şəkildə belə bir obyektiv, məntiqi nəticə çıxırdı ki, hansı formasiya olursa-olsun xalqı, onun təfəkkürünün yaratdıqlarını siyasətlə qarışdırmaq olmaz. V.I.Lenin yazırı: «Biz kommunizmi yalnız köhnə cəmiyyətdən bizi qalan təşkilat və təsisat məcmusundan, insan qüvvəsi vəsaiti ehtiyatından qura bilərik» (5, 101).

Bizdə isə nihilizm, inkarlıq, sovet cəmiyyətinə o qədər ədalətsiz münasibət formalasılıb ki, (əlbəttə, bir qrup cəmiyyət arasında!) az qala o dövrün bütün nailiyyətlərinə qarşı nitfrət yaratmaq cəhdini göstərir. Nəcə deyərlər, «Dədəm mənə kor deyib, hər nə gördün, vur deyir» prinsipi ilə obyektivlik hissini itirirlər. Amma, yaxşı ki, xalq ümumilikdə o cəmiyyətə nankor münasibət bəsləmir.

Mərhum liderimiz Heydər Əliyev o dövrdəki bəzi ədalətsizlikləri tənqid edəndə də, qətiyyən bunları səzializm cəmiyyətinin qüsürü hesab etməmiş və bu neqativ münasibətləri o zamankı partiya liderlərinə şamil etmişdir.

Bu dediklərimizdə əsas məqsəd dilimizə zorla pərçim edilen söz və ifadələrlə bağlıdır. Biz bundan qabaq həmin problemlərlə bağlı ayrıca məqalə də yazmışıq (soyadı - familiyaları ilə bağlı) və göstərmişdik ki, müstəqillik dövründə bəri bizim leksikonumuza yüzlərlə ögey, mənasız yad sözərək gətirilmişdir, özü də xalq təfəkkürü ilə bağlı olmayan, xalqın istəyilə razılaşdırılmışdan, necə deyərlər «kontrabanda» yolu ilə gətirilən sözərək. Bu münasibətdə bizim ziyanlarımızın, jurnalistlərimizin, filoloqlarımızın, xüsusiylə dilçilərimizin də soyuq münasibəti açıq-əşkar hiss olunur. Məsələn, televiziya verilişində «Vaxt» sözünə az qala tabu qoyulub. Aparıcılar belə deyirlər: «Zamanımız yoxdur, zamanımız qurtardı» və s. Əlbəttə, bundan böyük sadəcəliliklə ola bilmez ki, «zaman və vaxt» sözərək arasındakı fərqi bilməyəsən. Məlumdur ki, zaman fəlsəfi kateqoriyadır, «vaxt» isə zamanın bir vahididir. Görəsən həmin aparıcı və jurnalistlər heç özü öz evlərində eşidiblərmi ki, desinlər: «Ay bala, zaman neçədir?», «Zaman çatdı, qalx, ay ağa!» və s. Xalq haçan belə deyib axı? Hətta televiziyyada belə sözərək eşidirik: «Mən lap yaxşı xörək bisirə bilirəm, amma zamanım yoxdur?». Nə əcaib cümlə! Radio və televiziyyada az

qala kütləvi şəkildə yazıçıya «yazar» deyirlər. Bu hoq-qabaklı axı hansı bazadan gəlir? Niyə biz bu üzdən iraq məntiqə görə gərək əkinçiyə əkərər, biçinçiyə biçər və sair deməliyikmi? Mərhum prezidentimiz Heydər Əliyev bir dəstə ziyan qarşısında tutarlı məntiqə söykləb bildirdi ki, bizim dilimiz Azərbaycan dilidir və o, özü də bu dilin estetik qüdrətini, şəhər-şəkərini, koloritini həmişə qoruyub saxlayırdı. Qəribədir ki, bizim böyük şəhid şairimiz İmadəddin Nəsimi az qala 600 il bundan qabaq «yazıçı» sözünü öz halal dilimizin halal sözü kimi işlədib. Görün, o, necə deyib:

(6, 91)

Bu məsələ ilə bağlı «Soyad» sözünə və anlayışına da öz münasibətimizi bildirmək istəyirik. Bu söz guya «familiya» sözünü milliləşdirmək məqsədilə meydana gətirildi. Axı bu bir ailə şəcərəsi, bir nəsil şəcərəsi soyad, tayfa məfhumlarının kiçik vahididir. Yəni bir ailə ocağını təmsil edən söz bütöv bir tayfa anlayışını yox, bu tayfa üzvlərindən birinin evi, ocağı, ailəsi ilə bağlıdır. Əgər birinin familiyası «Əhmədov» dursa, bu söz soyad anlayışını tamamilə ehtiva etmir, bir tayfaya məsələn, qanqli, sak adlanan tayfaların hər birinde yüzlərlə əcdad, nəsil silsiləsi yalnız Əhmədin əcdad şəcərəsi yox, minlərlə dilin şəcərəsi daxildir, yəni loru dildə desək, Əhməd adlı əcdad tayfanın, soyun bir üzvüdür və bu tayfanı təşkil edən ailənin, ocağın bəridir. İstər Avropada, ister Rusiya və Orta Asiya xalqlarında -ov, -ev şəkilçiləri bütöv bir tayfa adını yox, bu tayfaya daxil olan əcdad statusu ilə bağlıdır. Yəni məsələn, əgər tayfanın adı «sak»dırsa, bir ailə şəcərəsi sak adlanır. Hər bir ailənin ayrıca nəsil, ocaq şəcərəsi var. Məşhur nəsil adı daşıyıcıları var: Topçubaşovlar nəslə, Vəkilovlar, Vəzirovlar və s. nəslə. Bu familiyalar tayfa adını yox, bu tayfanı təşkil edən ailə ocaqlarından biridir. İndiki halda belə çıxır ki, əgər birinin nəsil şəcərəsi «Aslan» adıyla bağlıdır, deməli «Aslan» adlı tayfa və soy da olub. Çuvaşlar evə «gil» deyirlər. Bizi də belə sözərək işlənir: bu ev, bu ailə «Vəkilovlar» nəslindəndir, Vəkilovlərgilin evindəndir, nəslindəndir, ocağındandır. Amma «Vəzirov, Vəkilov» tayfa adı deyil, konkret baba, əcdad adıdır. Qədim Misirdə «firon» sözü ev, nəsil mənasında işlədilirdi. Yaponların hərbiçi samuraylarının şəcərəsi «Samuraylarının evi» (Dom samurayev) adlanırdı. Deməli, familiyalar də -evov şəkilçiləri bir nəslin ocağı mənasındadır. Fransız dilində «familiya (la famis) ailə» mənasındadır. Romanovlar, Boqdanovlar, Burbonlar, Lüdoviklər bir kişinin nəslə mənasındadır, bizim tarixi aspektə işlətdiyimiz bütöv, kollektiv qohumluq əlaqəsi bildirən tayfa mənasında deyildir. Mahmud Qaşqarı «Boy» sözünü «tayfa» mənasında izah edir və bildirirdi ki, bu söz hər hansı bir oğuzun kökünü, soyunu, əedadını bildirir. Bizim fikrimizcə, -evov şəkilçisi ilə qurtaran nəsil şəcərəsi türk mənşəlidir. Əsrlərlə dilimizdə yaşamaq hüququ qazanmış sözərək başqa cür mənalandırısaq, onda gərək biz Füzulini köhnəlmış hesab edək. Höte deyir: «Bir dilin qüdrəti əcnəbi sözərəki özündən kənar atmasında deyil, onları udub həzm etməkdir». Lev Qumilyov pəfiyalılar haqda yazar: «Parfiya feodal və liberal bir ölkə idi, onun başında Pehləvilərin 4 (dörd) çar familiyası dayanırdı (4 çar nəslə)». (2, 51).

Bu mənada daha bir misal da gətirmək istəyirik. Məhəmməd Həmdullahın «İslama giriş» adlı kitabından oxuyuruq: «Bəzi peyğəmbərlərə bir «ev»-in (qəbilə və tayfanın) yalnız bir müəllifin, yalnız bir dinin təmsilçilərini tərbiyələndirmək islah etmək üçün ilahi vəzifə verilib». (2, 74). Bu sitatda bizi maraqlandıran cəhət odur ki, burada da «ev» sözü millət, tayfa mənasında işlədirilir.

Məşhur qazax şairi, publisisti və tədqiqatçısı Oljas Süleymenov lazımlı bilsəydi, öz familiyasını dəyişib «Oljas Süleymenli» qoyardı. Türkülüyü, türk fenomənini en çox müdafiə edən bu cəngavər şair, onu da dəfələrlə tekrar edib ki, mənim millətimin adı Qazaxdır, lakin Oljas familiyasını dəyişib, -ov şəkilçisindən imtina etməyib, bu leksemi qanuni hesab edib. Oljas Süleymenov yazar: «Altay dillərində «ök»: «yev, nəsil mənasında işlədilmişdir, daha doğrusu, işlədilməkdədir. (4, 127). Seyfəddin Altayın lüğətində də «ev» sözünün bir mənəsi «aile» kimi verilir (Seyfəddin Altay. Azərbaycan türkcəsi sözlüyü. İstanbul, 1994, s.562).

Oljasın tədqiqatına görə, xalis rus sözərənin miqdarı 93-dür. (s.180) İndi yenə də «biz türkük» hökmü-

nü verən «alımlər»imiz var. Lev Qumilyov isə belə deyir: «1500 il ərzində «türk» sözü bir neçə dəfə öz mənasını dəyişib. Lakin türk deyimdə V əsrərə knyaz Aşinanın ətrafində birləşən və VI-VIII əsrlərdə xalq kimi formalanşan və türk dilində danişan Orda nəzərdə tutulurdu. Lakin eyni dildə danişan qonşu xalqlar qətiyyən türk hesab olunmurdu. Ərəblər dillərini nəzərən almadan Orta və Mərkəzi Asiyinin bütün köçəri tayfalarını türk adlandırdılar». (3, 33).

Türk tədqiqatçıları, o cümlədən Faruq Sümər də bu həqiqəti təsdiq edir. Üzeyir Hacıbəyov heç yerdə öz familiyasını «Hacıbəyli» kimi qeyd etməyib. İndi onun familiyasını «Hacıbəyli» kimi qeyd edirlər. Bizim ixtiyarımız varmı ki, dahi bəstəkarımızın imzasını dəyişək? Məşhur tədqiqatçı Qulam Məmmədlinin «İmzalar» adlı kitabında bəstəkar «Hacıbəyov» kimi yazılıb. Kitabın 93-cü səhifəsində oxuyuruq: «Üzeyir Hacıbəyov. «Irşad», «Tərəqqi», «Həqiqət», «İqbəl», «Yeni İqbəl», «Sovqat» adlı metbuat orqanlarında. Ü.H. Üzeyir Hacıbəyov: «Tərəqqi», «Həqiqət», «İqbəl», «Azərbaycan» (1919-1920). Ü.Hacıbəyov – Üzeyir Hacıbəyov. Təkcə bir yerdə «Azərbaycan» qəzetində öz imzasını U.Hacıbəyli kimi verib. Lakin Qulam Məmmədli bu sözün qarşısında yenə belə yazıb: «Üzeyir Hacıbəyov» (1, 93).

M.F.Axundovun da imzasını bu cür təhrif edirlər. Amma bir kitabda böyük dramaturq və filosofun imzası onun öz şəxsi möhründə Axundov kimi yazılıb. (8, 69). Nəhayət, onu demek istəyirik ki, doğrudanlı məllət qeyrətini, məllət təəssübəşliyini təsdiq üçün bir şəxsiyyətin, özü də yaradıcı şəxsiyyətlərin, məşhurlarının imzalarını dəyişib, loyğalanmaq lazımdırmı. Loyğalanıb deyəsən: «Bax, gör mən məllət üçün nələr eləmişəm!» Bu mənada XX əsr məşhur şairimiz Səməd Mənsurun bir şeiri ilə sözümüzü bitiririk: («İskilər», «Oflar liləndilər»):

Doğrudanlı, «oflar» («ovlar»), «evlər» «li»lənəndən sonra milletin ruhu öz yerinə qoyulacaq?! Millətin ruhu yox idimi məgər?! Əgəribər ki, dilçilər, tərixilər bir-birindən fərqli düşünmək istəsələr də bu fərq yalnız zahiri mozaika şəklində özünü göstərir; nüvə isə dəyişmir.

P.S. -li familiyası ilə bağlı Lev Qumilyov belə deyir: «-li familiyası Çində əsgəri xidmətdə olan əsilzadələrə məxsusdur, amma 400-cü ildən başlayaraq bu familia əvvəlcə hunlarla, sonra tabqaçlarla bağlı olmuş, nəhayət Tan süləlesinə keçmişdir. Bu sülalənin dayaq mərkəzi çinlilər və türkülər yox, Çinin şimalında və Böyük Gölün ucqarlarında məskunlaşan qarışq əhalidən ibaret idi. Buradakı əhali çin dilində danişalar da, tabqaçların davranışları stereotiplərini qoruyub saxlamışdır. Nə çinlilər, nə də köçəri tayfalar onları özünü hesab etmirdilər. Əslində onlar üçbucağın üçüncü zirvəsi idilər və passionar itələnmə energiyası hesabına birləşə bilmişdilər». (2, 154).

Yəni şəxsi ad, titul, ləqəb bir-birini əvəz edən həkimlərə verilirsə, onda bu titul sonralar formanta da çevrilə bilər». Alim Qafurov yazar: «Zadə» komponentli adlar XIX əsrə qədər şəxsi ləqəb və ya titul olur». (1, 105).

«li» familiyası gürcülərdə də var. Əgər nəsil şəcərəsi sonradan familia yaradan formant rolini oynayıbsa və yayılma arealı genişlənərək gürcülərə də keçmişə (Cuqaşvili, Lisaşvili) onda dilçilər bilavasitə öz sözərəni deməlidirlər.

-li formatı (Gürcüstəndə Makedoniyalı İsgəndərin Kiçik Asiyaya yürüşündən sonra İberiyaya Gürcüstan-dan sıxışdırılan turkutların nəsl şəcərəsi ilə bağlı ola bilər) (Turkutlar haq.bax. Mahmud İsmayılov. Azərbaycan tarixi. Azərnəşr, Bakı, 1992, s. 23).

N.A.Baskakova görə, familia bir fərdin ləqəbi də ola bilər və ondan törəyənər bu ləqəbi familia kimi daşıya bilər, yəni bu söz bütöv bir evi, ailəni təmsil edə bilər. (7, 99)

N.A.Baskakov yenə yazır: Bu və ya digər şəxsin eyni familiyası öz aralarında heç bir ümumi qohumluq əlaqəsi daşımaya da bilər, yeni onların nəsiləri ayrı-ayrı da ola bilər. Bu hadisə o halda ola bilə ki, bir feodalın familiyası (tayfa adı) bütöv bir kəndin adam-larına verilə bilsin, amma bu nəsil adı yalnız bir adama məxsus ola bilər, bir nəslə aid ola bilər, məselən, ruslarda Qolitsin, Qaqarin kimi familiyalar var ki, onlar feodal aristokratiyasına məxsusdur (yenə orada). Bu aristokrat adı bütün kəndə verilə bilər, amma adı adamlar da bu kəndin adı ilə bağlı familiya götürsələr, artıq demək olmaz ki, bu familiyanı daşıyanların hamisi bir nəslə aiddir. Deməli bu familiyalar soyadı, tayfa adı yox, yəni əcdad adı yox, təsadüfi adla da bağlı ola bilər (s.191).

Soyadlar haqqında danişan bəzi dilçi alimlər çox qəribə bir iddia da irəli sürürler, onların fikrincə, guya biz azərbaycanlılarda ta qədimdən soy adı «oğlu», «qızı» komponenti ilə yaranıb. Onda belə bir sual meydana çıxır ki, ata soy, tayfa, nəsil adı bildirən sözün ata əcdadıdır? Axi nəsil, əcdad şəcərəsi bir adla məhdudlaşdırır. Ata ilə oğul arasında uzun mərtəbəli əcdad pilləkəni yoxdur axı. Daha sonra, bəzi dilçi alimlər belə yalnız bir fikir irəli sürürler ki, guya «zadə» sözü fars mənşəlidir. Əvvəlcə onu deyək ki, fars dili hesab etdiyimiz bu dil əslində tacik dilidir və fars dili anlayışı Əhəminilərin süqutu ilə aradan çıxmışdır. Tutaq ki, mənim bu fikrim də yanlışdır. Amma bu, həqiqətdir ki, «zadə» sözü (yaxud komponenti) fars dili ilə bağlı deyildir.

Bu barədə etnoqraf Qiyyasəddin Qeybullayev belə yazır: «zadə» sözü zato, saday-zadə kimi yaxın və qohum sözlər etimoloji cəhətdən fars mənşəli deyildir... Bu şəxs adını Albaniyada (Qafqaz Albaniyası) sata (zato) sözü ilə müqayisə etmək olar. Bu sözün mənası isə yaxın, qohum deməkdir.

«Zat», «zadə» sözləri bu mənada yaxın, qohum, nəsil anlayışı bildirir (yaxud, nəsil şəcərəsi) (9, 268).

Daha sonra bu barədə tədqiqatçı Alim Qafurov belə deyir: «XIX əsrə qədər «zadə» komponentli adlar şəxsi ləqəblər kimi işlədir. Bu ad və ləqəblər ilk dəfə geniş şəkildə İran əhalisi arasında yox, Osmanlı imperiyasında daha çox işlənmişdir. Belə ki, vəzir II Bəyazid Əhməd (XI əsr Xərsəngzadə ləqəbi ilə tanınmışdır. Xərsəng sözü türk tələffüzündə Hərsoqovina sözdəndir. Bağdadlı Sinan paşa XVI əsr Cıqalızadə ləqəbi (soyadı) ilə tanınmışdır. Çox hallarda «zadə» komponenti türklerin patronimin titullarda, şəxs adı və vəzifə adlarında, nəsil adlarında işlənib. İranın özündə «zadə» komponenti adlar, familiyalar daha çox türkdilli əhali arasında yayılmışdır. Bu «zadə» tərkibli familiyalar daha çox İran Azərbaycanında və Azərbaycan sovet respublikasında işlənir» (1, 105-106).

Bütün bunları deməkələ, meni bir sual düşündürür. Doğrudanmı familiyaya, soyada milli rəng verməklə millətdə passionar enerji, milli ruh dirilib artır. Səməd Mensur demişkən – ofları ovları -li-ləndirməklə millətin qanında coşqunluq yaranır? Türkiyədə minlərlə bir-birinə oxşamayan familiyalar var. Doğrudanmı onlarda milli qürur yoxdur?! İtaliyada Petrarka da, Bokkaço da var. Onlarda İntibahı bu soyadlarını yaradıb? Fransada Rable də, Balzak da, Viktor Hüqo da, Emil Zolya da var. Onların bədii təfəkküründəki fonemenal işığı familiyalarını yaradıb? Almaniyada Lessinq, Hofman da, Höte də, Şillerdə, Toman Man da var. Doğrudanmı onların milli heysiyyəti adları, familiyaları yaradıb??!

Orta əsrə ərəb ədəbiyyatında «Yeniləşmə dövrü» də olub, «Keçmişə qayıdış» dövrü də. Bu dövrlərdəki bədii təfəkkürün miqyası yazıçıların soyadlarına görə yox, ictimai mühitə yanaşmanın dərəcəsindən asılı olub. Eləcə də adını çəkdiyim xalqların çoxcəhətli milli potensialından yaranıb, onların əxlaq tərzindən, həyata yanaşma tərzindən, psixoloji faktorlarla əlaqəli olub. Cəngavər Oljas –ov formantından niyə qaçmayıb? Azərbaycan xalqının bənzərsiz poeziyası, müdrik bayatıları, atalar sözü və məsəlləri, əfsanə və dastanları, müğamları və bütün başqa mənəvi nailiyyətləri milli-etnik dühasından yaranıb və başqa dünya xalqlarının mədəniyyət nümunələrindən seçilib.

Əlbəttə, soyadların əvəzinə eybəcər, gülünc əlavələrə qətiyyən bərəət qazandırmaq olmaz, amma milliliyi təkcə soyadları ilə məhdudlaşdırmaq, -ov-ları, -ev-ləri kənara atmaqla milli heysiyyat yaratmaq olmaz. Büyük Sabir demişdir:

Bizim bəzi dilçilərimiz dərin etimoloji analiz əvəzinə, sterotip xarakterli müləhizələrdən daha çox istifadə edir, elmi məntiqə məhəl qoymurlar. Əgər bizim soyadlarımız – «oğlu» sözü düzəldilirdi, onda bəs qadınların soyadı hansı formatla düzəldilirdi. Biz nə üçün soyad məsələsini və problemini sovet dövrü ilə əlaqələndiririk. Bizim bir çox tədqiqatçılarımız – rus anlayışı ilə «slavyan» anlayışını qarışdırırlar. Ruslar kimdir? «Rus» sözü isveç dilində «gəmiçi», «dənizçi» mənasındadır. Ruslar Skandinaviyadan gəlmisdilər. Onlar dənizçilik və ticarətlə məşğul olurdular. Ruslar əsasən Kiyev ərazisine gəlirdilər. Kiyev xəzərlilərin qurduğu şəhərdir. Bu sözdə «ev» komponenti də var.

«Kiy» sözü böyük mənasında da işlədir. Ruslar başqa Skandinaviya tayfaları ilə birləşib ticarətlə məşğul olurdular. İlk dəfə Ryurik adlı bir rus (varyaq) Ladoqa gölü ərazisində bir knyazlıq yaradı. Ondan sonra (Ryurikdən sonra) knyaz olan Oleq türklerin qurduğu, lakin slavyanların daha çox məskunlaşlığı Kiyev şəhərini ələ keçirdilər (Çünki xəzərlər artıq buradan köçüb getmişdilər və ruslara bu şəhəri könülli vermişdilər). Ruslar (varyaqlar) slavyanlarla dost oldular. Burada knyazlıq yaradırlar. 862-ci ildə xəzərlərin öz icazəsi ilə qurulan bu böyük knyazlıq rus dövlətinin təməlini qoydu, yəni bu dövləti skandinaviyalı ruslar yaratırlar. Buranın əhalisi daha çox slavyanlardan idi. Əslində onlar (slavyanlar) dinc tayfalar idi. Onların tayfa adları da bunu sübut edir (slav-slovdeniya, yəni əsir almışlar, kölələr). X-XI əsrlərdə ruslar (skandinaviyalılar) xristianlığı qəbul etdilər, knyazlıq xaqanlıq adlandırdılar (Bu barədə bax: Rəfik Özdek. Türkün qızıl kitabı. I cild, Bakı, «Yazıcı», 1992, s.131-132). Bir məsələnə də nəzərə çatdırmaq istəyirəm. Ruslardan çox-çox qabaq Sibir tayqasından (Altaydan) Karpatlara qədər Böyük Çöl, Turan (Lev Qumilyov) adlanan böyük xaqanlıqlar yaradır və «böyük ev», böyük nəsillərdən, boylardan ibaret olan türklerin doğrudan varyaqların familiyasına ehtiyacı vardı? Bizim dilçi və tarixçilərimiz haçan sübut elədilər ki, ohev formantları skandinaviyalıların familiyasıdır. Rus familiyaları əsas sıfet bildirən formantlardan istifadə ediblər – skiy. Ryurikin və Oleqin familiyalarını bizim tədqiqatçılar öyrənə biliblərmi?

Mahmud Kaşgari nəsil, tayfa mənalarında «boy» sözünü işlədir, «soy» sözünü də. Bəzən belə bir dil hadisəsi də olur ki, sözün ilk dəfə hansı dilə keçməsinin tarixi, səbəbi dəqiq bilinmir. Məsələn, linqvistika sözünün mənası «dilçilikdir, yəni bu söz latin dilində keçmə sözdür».

Adama çox qəribə gelər ki, bu söz Azərbaycan dilinin dialektlərinə necə və hansı şəraitdə keçə bilər? Amma belə bir fakt var: İsmayıllı rayonunun Pirəbilqası kəndində (Bu mənim doğma kəndimdir. A.B.) belə bir ifadə işlədirilir: «Linqivi döymə», yəni çox dil tökmə, boş danışma və s. Bizdə dialekt sözü kimi işlənən bu ifadə latinlarda termin kimi işlədilib.

(14, 29)

Daha bir misal: Ukraynada, Pskov ətrafindakı adamlar çörəyə «papa», yəni «pəpə» deyirlər (Müqayisə et: məmə yeyəndən pəpə yeyənə qədər); papa – pəpə mənasında (14, 63).

İngilislərdə «Deddi – dədə, ata» mənasındadır.

Yusif Vəzir Çəmənəzəminli deyirdi: «Söz tarixinin yuvasıdır». Lev Uspenski rus familiyaları haqqında dənişərkən belə bir fikrə daha çox diqqət yetirir ki, bu familiyaların çoxluğu bir adının həqiqi nəsil şəcərəsi ilə yox, daha çox ləqəblərlə, qəribə cansız isimlərin heyvan adları ilə bağlıdır. Ruslar xristianlığı qəbul edərkən sadə, yazılı olmayan adamları sadəcə olaraq onların peşələri, ləqəbləri ilə bağlayırdılar və onların əsil nəsil şəcərəsi yaddaşlardan silinib gedirdi. Müellif haqlı olaraq belə deyir: «...Mən deyərdim ki, bizim familiyalarımız üzərində çox, daha çox düşünməliyik?» (14, 321). Bir məsələni də xatırlatmaq istəyirik ki, rusların familiyaları Ziya Goyalpin fikrincə, «soy» anlayışı latinlarda «korna, almanlarda «Zippi», fransızlar da isə «paiganlel» kimi işlədir». Ziya Goyalp yazır: «Qədim türklərdə ailənin, nəslin 4 (dörd dərəcəsi var idi). «Boy» əsgər oğulların ailə adı idi. Məsələn, Salur Qazan, Salur Sulalmin adıdır (boyun, nəslin adı). O za-

man nəsil adları əvvəlcə, ad isə sonra gələrdi». (Qədim türk dili lügətində də ev, ailə, nəsil, bəzən əksinə olurdu). Bir evdə yaşayan ailəyə «törkün» deyildi. Müəllif yazır: «Qədim türklərdə «soy» anlayışı həm ata, həm də ana tərəfdən yaxın olan qohumluğu bildirir» (Bax: Ziya Goyalp. Türkçülüyün əsasları. «Maarif» nəşriyyatı, Bakı, 1991, s.118). Əgər belədirsə, yəni bizim nəsil şəcərəsi mənasında işlətdiyimiz «soy» anlayışı məntiqə uyğun gəlirmi? Axi nəsil şəcərəsi ata nəсли ilə bağlıdır. Axi Mahmud Qaşqarı də bu mənada nəsil soy yox, boy adlandırır. Bizim xalq bayatılarımızdə bir gözəl nümunə var:

İnkər etmək olmaz ki, «ilanla soy ilədəndir» ifadəsində soy qətiyyən ata nəslini yox, ana anlayışını bildirir, yəni ilanla cins ildən, bu maral filan cinsdəndir, bu pələng filan cinsdəndir və s. deyilir.

Ziya Goyalp «Millət nə zaman millət olur?» – sualını qoyur və özü də bu suala belə cavab verir: «Hər hansı bir xalqın müstərek şüurunda «biz türk millətiyik!» məfhumu anlayışı olmadıqda, hələ millət məsələsində danişmaq olmaz. Bunun kimi də türk mənşəli bir söz türk xalqının ümumi dil şüurunda artıq yaşamırsa, bu söz türk sözü olmaq dəyərini itirir. Beləliklə, ictimai hadisədən mənsub olduqları zümrənin ortaş şüurunda kristallaşmalıdır» (Bax: Ziya Goyalpin yuxarıda göstərilən əsəri) (s. 66).

Rusiyadakı familiyalar təhkimçilik quruluşu ilə dəha çox bağlıdır, yəni o zaman torpaq sahibləri – mülkədar təhkimci kəndliləri qeydiyyata alarkən onları həqiqi nəsil adı ilə yox, onların zahiri sıfətlərinin əlamətlərinə, davranış və hərəkətlərinə görə siyahıya salır və belə düşündürdülər ki, təhkimci kəndli mülkədar familiyalarına oxşamamalıdır və onları «kliçkalar» ilə çəğırdırlar və bu təhqirəmiz münasibətlə də yaziq təhkimci familiyalarını çox vaxt heyvan adları ilə bağlayırdılar (Volkov, Lisin, Medvedev, Kozlov, Baranov və s.) yaxud da adı əşya adları ilə! Allaha şükür ki, bizdə kəndlilər zülm çəksə də, onlara təhqirəmiz familiyalar, kliçkalar verilməyib. Bir də bəy adı da olub, kəndli, kasib adı da! (Eyni adla!).

Bir məsələ var ki, milli mentalitet heç də şamplasmış, təcrid olunmuş distillə edilmiş anlayış deyil, çünki xalis, qarışqısız, başqa təfəkkürsüz terminlərin nüfuz etməyən, donmuş statik təfəkkür yoxdur (Çox təəssüf ki, indi təfəkkür artıq şamplasma üzrədir).

Mirzə Kazimbəy xristianlığı qəbul etmişdir, xəç gəzdirmiş (əslində elə xəç türk xalqlarının atributu olub), lakin ruhən öz millətindən nəinki təcrid olunmamış, əksinə öz millətinin tarixi, milli ədəbiyyatı, dini haqqında öz fövqaladə istedadını nümayiş etdirmişdir. Rus imperatorunun şərəfinə təşkil olunmuş ziyafrətin birində imperator Mirzə Kazimbəyin gözəl qızı ilə rəqs etmek arzusunu bildirdikdə, professor elə milli qısqanlıq hissi və ürek ağrısı çəkib ki, bəlkə də özünü xalis müsəlman adlandırmaq beziləri fəxr edərdi ki, imperator onun qızı ilə rəqs etmək istəyib. Amma professor belə etməyib: o, imperatoru aldadaraq deyib ki, mənim qızım çoxdandır yolu xərəm xəstəliyinə tutulub və mən istəmirəm ki, onun xəstəliyi sənə yoluxsun. Məclisdən sonra Mirzə Kazim bəy Dərbəndə qardaşına zəng edir ki, gəl qızımı buradan apar. (Bax: Ağababa Rzayev. «Dərbənddən başlanan əzablı». Azərnəşr, Bakı, 1989, s.133).

Yapon dilində yu (yer) – ev, ailə mənasında işlədir. Artıq məlumdur ki, yapon dili təcrid olunmuş dilidə və bu dil də Altay dil qrupları arasında yaxınlıq və uzaq qohumluq əlaqələri vardi. Hal-hazırda BDU-nun «Uzaq Şərqi dilləri və ədəbiyyatı» kafedrasının əməkdaşı filologiya elmləri doktoru Oqtay Cəlilbəyli bu barədə faydalı bir elmi əsər yaratmışdır. Onun Altay dilleri nəzəriyyəsi və yapon dili kitabında bu barədə geniş şəkildə danişılır (16, 79).

(Davamı var)

**Ağasən Bədəlzadə filologiya üzrə fəlsəfə doktoru,**  
**Məhərrəm HÜSEYNOV,**  
**filologiya üzrə elmlər doktoru**